

# **ERMENİ SANATÇILARIN AZERBAYCAN, TÜRKİYE VE KARABAĞ HAKKINDAKİ GÖRÜŞLERİ: 18-20. YÜZYILLAR**

**Hamlet İSAHANLI<sup>1</sup>**

## **Giriş**

Gözəl Qarabağ, Azərbaycan və Ermənistən, Azərbaycanlı və Ermənilər arasında gərginliyə, qarşılurma meydanına, düşmənçiliyin alovlanmasına və savaşlara səbəb oldu. Bu necə oldu? Niyə belə oldu? Nə durur bu məsələnin kökündə? Çıxılmaz vəziyyət, açılmayan düyüñ necə əmələ gəldi? Düyüñü necə açmaq olar? Bu və bənzər suallara cavab axtarışında Azərbaycan və Erməni xalqlarının həyatı və qayğıları barədə Azərbaycan və Erməni ədəbiyyatı və mətbuatında yazılışların kömək edə biləcəyi və onların Erməni-Türk münasibətləri baxımından maraqlı ola biləcəyi düşüncəsindəyəm.

Mən Azərbaycanlıyam. Mən Qafqazlıyam, Qafqazı pis tanımırıam. Azərbaycan Türklərindənəm, Gürcüstan'da doğulmuşam. Uşaqlığım və məktəb illərim Gürcüstan'da keçib valideynlərim Gürcüstan'da yaşayıblar. İndi tez-tez Gürcüstan'a gedirəm, evimizə, Tbilisi'yə, Gürcüstan'ın digər yerlərinə, universitetlərə... Şimali Qafqaz'da, Dağıstan'da, Çeçen-İnquş'da, Kabardin-Balkar'da, Krasnodar və Stavropolda olmuşam, gəzmişəm, dincəlmışəm. Ermənistən'i, Erməni xalqını tanıyıram. 40 ilə yaxın hər yay Ermənistən dağlarında ailəmlə çadır (dəyə) qurub yaşamışam. Erməni elm və sənət dünyası ilə tanışam. Qafqaz xalqlarının gözəl qonşuluq, əməkdaşlıq, dostluq şəraiti olan dinc Qafqaz evində yaşamasını istəyirəm. Bu, bir zamanlar sanki vardi... Araya nifaq düşdü, xalqlar bir-birinə dəydi. Erməni-Azərbaycan davası közərdi, alışdı, alovlandı, bədbəxtlik gətirdi.

Musiqi olan yerdə şeir də var, ədəbiyyat da, teatr da. Qarabağ şairə də, yaziçiya da, həm Qarabağı yazıcılara, həm də Qarabağ'ı sevən, Qarabağ'ı vəfədən digər yaradıcı şəxslərə ilham qaynağı olmuşdur.

Şuşalı yaziçi və diplomat - 1919-cu ildə Azərbaycan Cümhuriyyəti'nin İstanbul səfiri vəzifəsinə təyinat alan Yusif Vəzir Çəmənzəminli (1887-1943) öz həyat hekayəsində şəhərin keşməkeşli tarixini vərəqləyir, bu gənünü xatırlayır: "Dağ başında yazı-yayı yaşıllığa, payızı-qışı dumana və qara bürünmiş bir şəhər təsəvvür ediniz. Bu mənim şəhərimdir... Şəhərin hər nöqtəsi bir tarix söyləyir [...], hərəsi bir kitab, qanlı və dəhşətli bir səhifədir. Mən də bu macəralı şəhərdə dünyaya gəldim. Taleym bu imiş" ... Yusif Vəzir, Şuşa'da məktəbdə oxuduğu zaman Erməni-Türk münasibətinin necə olması barədə qısa fikir söyləyir: "Erməni-Türk münasibətinə gəldikdə o zaman heç də kəskin bir məsələ deyildi. Geniş kütlə qardaşcasına yaşayır, ortada da heç bir münaqışlı məsələ yox idi: Erməni əməkçiləri – dərzilər, bənnalar, dülgərlər... Türk arasında işlərdilər, kirvəlik edərdilər. Geniş kütlə Erməniyə "dinayı qardaş" deyərdi. Xalq məscid və kilsə ayrılığı ilə belə hesablaşmaq istəmirdi: Türklərin nəzir eləyib, kilsə həyətində qurban kəsdiyini və Ermənilərin Türk pirinə şam gətirdiklərini çox görmüşəm.<sup>5</sup>

Keşməkeşlərlə dolu həyat keçirmiş Əhməd bəy Ağaoğlu (1969-1939) vətənini - "Qışı kəklikləri, turacları, qırqovulları bol olan Qarabağ", "yayda isə 1200 metr hündürlükdə bir dağın başında qartal yuvası kimi qonmuş, suları buz kimi Şuşa'nu unutmurdu.<sup>6</sup>

## 1.2. Ermənistən Dağlarında

Mən Sovet dövründə yaşamış, Sovetlərin dünyaya oxuduğu illərdə orta məktəbdə, sonra ali məktəbdə oxumuşam. Sosializmin müsbət və mənfi tərəflərini görmüş insanlardan biriyəm. Zənnimcə, Sosializmdə xüsusi vurgulanan "Xalqlar dostluğu" ideyası bir gerçəklik idi. Müxtəlif dildə danışan, SSRİ-nin ateist dövlət olmasına baxmayaraq ən azı tarixi irlər və mədəniyyət baxımından müxtəlif dinlərə mənsub xalqlar dinc-yanaşı yaşayır, bu xalqların nümayəndələri dostluq edir, əməkdaşlıq edir, birgə təhsil alır, ailə qururdular.

Gürcüstənda kəndimiz (Kosalı), rayonumuz (Qardabani, əvvəlki adı Qarayazı) aran yerdədir. Bizim xalqın yay vaxtı Ermənistən Dağlarına, əsasən Lori tərəflərə, Lori'nin cənubundakı səfali dağlara, yaylağa getmək ənənəsi olub. Arandan dağa köç, səfər həm qoyun-quzu, mal-qaranı otlağa çıxarmaq, həm də istirahət etmək məqsədi güdmüşdür. Xalqımız

5 "Həyatımın 20 ili", Bax: Yusif Vəzir Çəmənzəminli, *Əsərləri*, 3-cü cild, Avrasiya Press, Bakı 2005.

6 Əhməd bəy Ağaoğlu, *Şuşa, Peterburq və Paris xatirələri. Atatürkə iki məktub*, Çapar Yayınları, Bakı 2019, s. 27-28.

yüzillərlə Qaraxaç adlanan dağlarda, dağ döşündə çadırlar (dəyələr) qurub dincələrmişlər; mən və mənim yaşıdlarım və övladlarım bu ənənəyə sadıq qalmışdır.

Lori bölgəsinin əhalisi qarışq idi – Ermənilər, Azərbaycan Türkləri, Ruslar. Məskən saldıgımız, dincəldiyimiz dağlarda Borçalı – Qarayazı aşığıları ilə yanaşı bəzən Erməni sənət adamları ilə görüşlər də olurdu. Erməni müğənnilərin qarşımızda konsert programı ilə çıxış etdikləri yadındadır. Bu, əlbəttə, Sovet zamanı idi. Erməni müğənnilər Erməni, Azərbaycan, hətta Türkiyə Türklerinin mahnı, şərqlərini həvəslə ifa edirdilər. Bir Türk şərqişini mən ilk dəfə uşaq vaxtı məhz Ermənistən'da Erməni müğənninin sevə-sevə, şövqlə ifa etdiyi zaman dinlədim və sevdim:

Yar saçların lüle - lüle  
 Yar benziyor gonca güle  
 O gül benim hayatimdır  
 Ölürüm de, vermem ele.

Yar, yar aman, yar yar aman  
 Yar yüreğim oldu keman  
 Kavuşmamız yar ne zaman  
 Yar, ne zaman, yar, ne zaman?...

Bu şərqişin Türkiyə'də çox sevildiyini sonralar bildim, onu Zeki Müren, Nesrin Sipahi və digər Türk müğənnilərin ifasında eşitdim.

### **1.3. Azərbaycan Ədəbiyyatında Ermənilər**

Azərbaycan və Erməni xalqlarının dostluğu, amma dini bağların tərixən bu dostluğa xələl gətirməsi, faciələrə səbəb olması Azərbaycan ədəbiyyatında geniş əks olunmuşdur. Məşhur *Əsli və Kərəm* dastanı Azərbaycanlı oğlan Kərəm ilə Erməni qızı Əslinin məhəbbətinə və bu məhəbbətə mane olan, onu faciəyə döndərən keşisin – Əslinin atasının zalimliğine həsr olunmuşdur. Vüsala çata bilməyən Kərəm'in od tutub yanması *Yaniq Kərəmi* aşiq havasında öz əksini tapmışdır. *Əsli və Kərəm*, eləcə də *Koroğlu* və *Aşıq Qərib* kimi Azərbaycan dastanları Ermənilər arasında da çox populyar olub; hətta bu və digər Azərbaycan dastanlarının Ermənicə fərqli variantları da əmələ gəlmışdı, bu dastanlar Erməni həyatına uyğunlaşdırılıb, Erməniləşdirilmişdi.

Azərbaycan ədəbiyyatında digər millətləri, o cümlədən, Erməniləri aşağılayacaq əsərlər yox dərəcəsindədir; tam əksinə, Azərbaycan maarif-

çiləri xalqımızın oxumaq, məktəbləşmə, teatr və qəzet işi kimi məsələlərdə gecikməsini qeyd etmiş, qonşularımıza baxın demişlər. Mən hansısa əsərində Erməni və ya Gürcü xalqına düşmən mövqedə dayanan tanınmış Azərbaycan şair və yazarı tanımıräm. Əlbəttə, 1988-ci ildən üzü bəri yeni ədəbiyyatda Erməni siyasi ideologiyasını tənqid edən, hətta həddini aşan hirs dolu yazılar meydana çıxmışdır, ancaq onlar böyük ədəbiyyata aid deyil. Mövcud olduğu bütün dövrlərdə Azərbaycan şair və yazarları Erməni və Azərbaycan Türkü gənclər arasındaki sevgilərdən söz açmışlar. Xristianlığı müsəlmanlıqla qarşı qoymamış, özünütənqidə, özünülağa, satira və yumra geniş yer vermişlər.<sup>7</sup>

Bu yerdə Molla Nəsrəddin'dən bir lətifə:

Molla ağlayan bir Erməni qadınından nə üçün ağladığını soruşur. Qadın "oğlum dönüb müsəlman olub, ona görə ağlayıram" deyir. Molla onun dərdinə şərik çıxır: "Ayla, bacı, ayla! Dərdin ağlamalı dərd imiş. Hələ sənin bir oğlun müsəlman olub belə ağlayırsan, bəs mən başıma nə daş salım ki, mən bədbəxtin oğlanlarının hamısı müsəlmandır".<sup>8</sup>

## 2.1. Çar Dövrü Erməni Qəzətləri Azərbaycan Türkləri Haqqında (19-cu Əsr)

Maarifçilik və mədəniyyətin inkişafı yolunda fövqəladə işlər görən bir dəstə Azərbaycan ziyalısının əməyi boşça çıxmadi. Məktəblər şəbəkəsi, ədəbiyyat və qəzet-jurnal işi, musiqi və teatr fəaliyyəti Azərbaycan cəmiyyətinin modernləşmə yoluna işiq saçdı, milli zəmin üzərində qurulan mədəniyyətin əsasını möhkəmlətdi. M.F. Axundov'un başladığı, Həsən Bəy Zərdabi'nin davam etdirdiyi maarif-mədəniyyət quruculuğu 19-cu əsrin sonları və 20-ci əsrin ilk 10-15 ili ərzində böyük vüsət aldı. Sənayenin və şəhər həyatının inkişafı, milli burjuaziyanın xeyriyyəçilik işi mədəni canlanmanın davamlı olmasını təmin etdi. Bu inkişafı iç-içə yaşayan qonşu xalqların ziyalıları və mətbuatı görür və qeyd edirdi, xüsusilə Azərbaycanlılarla iç-içə yaşayan Ermənilərin mətbuatı Azərbaycan Türklərinin həm nöqsanlarını, həm də uğurlarını müşahidə edir, təhlil edir, təbrik edirdi. Bu barədə məlumatlar üçün Kövsər Tarverdiyeva'nın araşdırmasına, onun əsasən 1870-1920-ci illər arasını əhatə edən monoqrafiyasına müraciət edirəm.<sup>9</sup>

Ermənilər qəzet nəşri işində çox fəal idi, Madras, İstanbul, İzmir, Tiflis, Bakı və digər yerlərdə qəzətləri vardı. Erməni qəzətlərində 1872-ci ildə Tiflisdə nəşrə başlayan liberal *Mşak* (İşçi) qəzeti uzunmürlü oldu (1972-1920).

<sup>7</sup> Hamlet İsaxanlı, *Mənim Karabağım və ya Karabağ döyüünü*. 1-ci hissə, Xəzər Xəbər /Kharaz Review, № 402-403, № 404-405, № 406, № 407, 2021.

<sup>8</sup> Molla Nəsrəddin Lətifələri, Bakı 1965, s. 92.

<sup>9</sup> Kövsər Tarverdiyeva, *Azərbaycan mədəniyyəti Erməni dövri mətbuatında*, Yaziçı, Bakı 1985.

*Mşak* qəzeti xan qızı Nətəvan'ın Şuşaya su çəkdirməsi və bununla Ermənilər daxil olmaqla bütün Şuşalıların su ilə təmin olunduğu barədə xəbər vermişdi: "Mehdiqulu xanın xeyirxah, səxavətli, alicənab, hörmətəlayiq qızı şəhər camaatının bu mühüm işə fikir vermədiyini görüb, öz şəxsi vəsaitindən böyük bir məbləğ ayırıb... şəhərə içməli su gətirməyi qəra-ra alır. Üç ildir ki, yeri qazdıraraq, saxsı trubalar içərisi ilə su çəkdirir... Keçən ilin oktyabr ayında xanın alicənab qızı böyük şadlıq əlaməti olaraq şəhərin Azərbaycan, Rus, Erməni camaatını dəvət edərək, qoyunlar kəsdirib suyun ətrafında Avropa qaydasında qonaqlıq verdi... Həmin su bir aya şəhərə gətiriləcəkdir. Xan qızı bu suyu iki hissəyə böləcəkdir: bir hissəsi Erməni məhəlləsinə, bir hissəsi isə Müsəlman məhəlləsinə veriləcəkdir. Erməni camaati xan qızının bu xeyirxah əməli sayəsində uzun illər ehtiyacında olduqları su ilə təmin olunacaqlarına sevinirlər".<sup>10</sup>

*Mşak* qəzeti 1898-ci il dekabrın 7-də Tağıyev teatrında N. Vəzirovun "Yağışdan çıxdıq, yaqmura düşdük" və "Ev tərbiyəsinin bir şəkli" pyesləri əsasında hazırlanmış tamaşa barədə məlumat verir, tənqidçi qeydlərlə yanaşı xoş xəbərlər verir: "Salon dolu idi. Əsas tamaşaçılar azərbaycanlılar idi", "Lojalar arxasında oturan qadınlar da diqqətəlayiq idi", "Nəhayət qadınların insan kimi cəmiyyət içərisinə çıxmaları, teatra getmək hüquq qazanmaları sevindirici idi. Qonşumuz Azərbaycanlıların bu tərəqqisini alqışlayırıq"<sup>11</sup>

Görkəmlı yazıçı və siyasetçi Nəriman Nərimanov'un şəxsiyyəti, əsərləri, maarifçilik fəaliyyəti Erməni mətbuatında yüksək qiymətləndirilirdi. "Əvvəlcə türklər çox geridə qalmışdır. İndi isə onlarda böyük bir hərəkət başlamışdır... Nərimanov 28 yaşlı tərifəlayiq meyllərə, həvəskar ruha malik bir gəncdir" yazan müəllif - yazıçı, jurnalist və ədəbiyyatşunas Vrtanes Papazyan, Nərimanovun yaratdığı (1894-cü ildə - H.I.) kitabxana-qiraətxanadan söhbət açır. "Onun kitabxanası Bakıda Erməni kilsəsinin yanında yerləşir. Buraya 25-30 adda rus, Erməni, gürcü və türk dillərdə qəzetlər alınır". Müəllif İstanbuldan, Qahirə'dən, Sofiya'dan, Təbriz'dən qəzetlər alındığını, həmçinin rusca, türkçə kitabların olduğunu qeyd edir, oxucu fəallığına və sayına təəccübünü gizlətmir: "Getdikcə qəzet oxumaq tələbata çevrildi, hətta seyid və mollalar belə qəzetləri oxumaq üçün evlərinə aparırdılar". Oxucu sayı barədə: "bunlar o qədər yüksək rəqəmlərdir ki, bəlkə də çox Erməni kitabxanalarına nəsib olmurdu. Axırda qəzetlər əldən-ələ keçib cərçinə vəziyyətə düşmüşdülər".<sup>12</sup> *Mşak*, *Daraz* kimi Erməni məcmuələri də Nərimanov'un fəaliyyətini təqdirəlayıq sayırdı: "Türklərə bu saat Nərimanov kimi adam lazımdır... İstər öz xalqlarına

10 *Şuşadan məktub*, 1873, 13 sentyabr, № 35, bax. *Age.*, s. 59-60.

11 *Mşak*, 1898, 16 dekabr, № 230, bax, *Age.*, s. 21-22.

12 Vrtanes Papazyan, "Qafqaz Türklərinin ədəbiyyatı haqqında bir neçə söz", *Murç*, Tiflis, 1896, № 6. Bax, *age.*, s. 67-69.

və istərsə də bəşəriyyətə xidmət etmək istəyən türk ziyalıları N. Nərimanov'dan nümunə götürməlidirlər.<sup>13</sup> Nərimanov'un, *Nadanlıq*, *Dilin bələsi* və *Bahadır* və *Sona* əsərləri çox çəkmədən Ermənicəyə tərcümə edilmişdi.

## 2.2. Çar Dövrü Erməni Qəzetləri Azərbaycan Türkləri

### Haqqında. 20-ci əsr

*Həyat* qəzetiində Bakı'nın həyatı, xeyriyyəciliyin inkişaf üçün həllədici olması və bu işdə Ermənilərdən nümunə götürmək barədə dərc olunmuş yazını *Harac (Irəli)* qəzeti Ermənicəyə çevirib oxucularına təqdim etmişdi: "...Bakıda olan Erməni cəmiyyəti-xeyriyyəsi 40 il əvvəl təşkil olunmuşdur. O zamanlar Ermənilər Bakı'da çox az idilər, cəmi 10-15 ailə olardı (kursiv mənimdir – H.İ.). Quberniya şəhəri Bakı'ya köçəndə (1859-cu il Şamaxı'da baş verən böyük zəlzələdən sonra Quberniya mərkəzi Şamaxı'dan Bakı'ya köçürülmüşdü – H.İ.) onlarla tacirlər gəldi. Onların inkişaf etmişləri, universitet qurtarmışları bizdən çox idi. Onlar milyonlar sahibi oldular. Bunlardan biri doktor Rustanyan, Xeyriyyə Cəmiyyəti düzəltti. Elə bir Erməni qalmadı ki, ora maddi kömək eləməsin. Erməni'nin inkişaf etmək cəhdini sübut üçün bir misal kifayətdir. O zaman Bakı'da üç Qarabağlı Erməni var idi. Onlar su satmaqla məşğıl idilər. Sonradan onlardan ikisi milyonçu oldu. Su satan Karapet iclasın açılmasını eşidərkən eşşəyini qapıya bağlayıb içəri girdi. Çətinliklə adamları yara-yara iclasın sədrinə təqdim olunub dedi: "mənim uşağım yoxdur, Erməni uşağının oxuması üçün iki-üç illik qazancımı verirəm. Onlar mənim balalarımdır... Karapet su satmaq sənətilə də öldü, amma öz xalqına kömək etməkdən geriye durmadı".<sup>14</sup>

*Mşak* qəzeti Şuşa şəhərində Azərbaycan Türklərinin maarifdə əldə etdiyi inanılmaz uğurlardan söhbət açır, onlardan ibrət götürməyə dəvət edir: "Türk məktəblərinə girirsən, adam gözlərinə inana bilmir. Məgər bunlar iki il bundan qabaq bizim gördüyüümüz Türk qardaşların, bizim qonşularımızın məktəbləri deyilmi? Budur, oxuyub püxtaləşmiş Türk müəllimlərinin rəhbərliyi ilə 40-60-a qədər bir formada geyinmiş körpələr skamyalarda oturub Rus dili və ana dili dərsi keçirlər... Sən həmvətənli Türklərin gənc nəslinin, gələcək vətəndaşlarının təhsilini görüb sevinirsən".<sup>15</sup>

Bakı *Qordz* (*Qaydz?*) qəzeti Türklərin kitabxana işində daha irəlidə olduğu barədə yazırıdı: "Qonşumuz Türklərin iki kitabxana və bir qiraətxanaları olması etibarilə bu sahədə bizdən qabaqcıl olduqlarını sevinc hissi ilə qeyd edirik. Bu cəhətdən Ermənilər çox laqeyddirlər... İndi kitabxanaları olmaması bir tərəfə qalsın, bu haqda heç fikirləşən də yoxdur".<sup>16</sup>

13 *Mşak*, 1901. № 15. *Age*, s. 72.

14 1906, 26 yanvar. № 9. *Bax, age..*, s. 169-170.

15 "Şuşadan" 1908, 15 yanvar, № 20. *Bax, age.*, s.172.

16 "20-ci əsrda". *Qaydz*. 1908, 30 dekabr, № 91. *Bax., age*, s. 174.

Tiflis *Surhandağ* qəzeti 20 il ərzində Bakı və Azərbaycan Türklərinin təəccübü dərəcədə böyük və sürətli inkişafından danışır, o yazının müyyəyən məqamlarından yan keçmək olmur: "Bakının mənə bağışladığı ciddi təəssüratı, hissələrimi, qeydlərimi yazılı bildirməkdən çəkinə bilmədim... 20 il bundan əvvəl bütün məşhur həkimlər, mühəndislər, texniklər, hüquqsūnaslar, arxitektorlar Erməni idi. Neft aləminin bütün işlərinə bunlar rəhbərlik edib yol göstərirdilər... İndi əsas rolu yəhudilər oynayır... Öz mədənilikləri ilə lovşalanınan Ermənilər nəinki yəhudi ziyalıları ilə yarışa bilmirlər, bəlkə onların yerlərini türk ziyalılarına veriblər. Türk camaatinin ayılması, elmi, mədəniyyəti açıq ağuşa qarşılıması sevindirici haldır... Bu gün Türk'lər öz zavodları ilə meydana çıxa bildilər... Türk'lər Bakı'da yalnız bez fabriki deyil, dəmir və sair zavodlar da tikdilər. Onların dəmir sap, bundan düzəldilən mix və çuğun istehsal edən zavodları da var. Hər cür kiçik satış bazارında üstün rol oynayırlar. Manufaktura, yeyinti, içki, hər cür satışları mənimsədikdən sonra kitab dükanları, cildxana, kağız dükanları, hətta dəllək dükanları da tədricən Türk'lərin əlinə keçibdir... Onlar gündəlik, həftəlik qəzetlər də təsis ediblər. Poçtalyonların onları necə geniş miqyasda yaydıqlarına ancaq qıbtə edilə bilər... Yatmış Türk'lər üçün qiraət sevimli məşğələ olmuşdur. 20 il əvvəl meyxanaların, mehmanxanaların və ictimai evlərin yağılı müşteriləri olan Bakı Türk'ləri, bu gün tamamilə ayıq işə başlamışlar."<sup>17</sup> *Yenidən doğulmaq arzusu onların şüurunda elə yayılmışdır ki, tezliklə Türk'lər bizim mədəni qabiliyyətləri ilə lovşalanınlarımızı nəhəng addımlarla ötəcəklər...*" (kursivlər mənimdir – H.İ.)

Azərbaycanlılar Avropasayağı maarif və ictimai-siyasi həyata qoşuları Erməni və Gürcülərdən bir qədər gec qoşulsalar da, 20-ci əsrin əvvəllərində çox gücləndilər.

### **2.3. Çar Dövrü Erməni Qəzətlərində Ü. Hacıbəyov'un Opera və Operettaları**

Tiflis'də Ermənicə nəşr olunan *Surhandağ* (*Qasid*) qəzetində "Azərbaycanca opera" adlı yazıda 1909-cu il noyabrın 30-da Bakıda Üzeyir Hacıbəyov'un *Şeyx Sənan* operasının tamaşa qoyulması, teatrın müxtəlif təbəqədən olan insanlarla, o cümlədən "alovlu Azərbaycan gəncləri ilə" dolu olması xəbəri verilirdi, "Bakının Azərbaycanlı ziyalıları yorulmaq bilmədən işə başlamışlar.<sup>18</sup> Onların bu işləri ictimaiyyətə *qıbtə ediləcək bir gələcək vəd edir*" (kursiv mənimdir – H.İ.). Atrpet adlı bu müəllif əsərin opera tələblərinə cavab vermədiyiini, "şərq havalarını qərb havaları ilə qatib qarışdırıldıqını" iddia etməklə yanaşı onun cəlbedici, xoşagələn olduğunu deyir. O, hörmət doğuracaq həssaslıqla Azərbaycan'ın çox inki-

17 *Surhandağ*. Atrpet. 1909, 5 dekabr, № 24. Bax. Age., s. 175-176.

18 1909, 6 dekabr, № 39. Bax, age., s. 33-34.

şaf etdiyini, bəlkə intibah dövrünə qədəm qoyduğunu yazar: "Gündəlik qəzetlər, yumoristik, elmi məcmuələr, dramatik, musiqi, incəsənət, ədəbi klublar... bütün bunlar oyun deyil, bəlkə intibahın başlanğıcıdır, Muxtarov kimi bir neft istehsalçısı gündəlik qəzet saxlamaq üçün 75 min manat xərcləyir və neçə-neçə Muxtarovlar xalqın intibahının sürətlənməsi üçün öz pul kisələrinin ağızını açıblar". Ümumilikdə müəllif Azərbaycanlıların bu sahədəki fəaliyyətini Ermənilərin fəaliyyətindən üstün qiymətləndirdi. Atpet'in son akkordu da maraqlıdır: "Bütün bunlardan sonra Bakı Türkləri bu başlanğıc işinə elə rəğbətlə yanaşdilar ki, onun onda bir hissəsinə Ermənilərin tam hüquqla Avropa kompozitorları sırasına salına biləcək Qara Mirzələrini və Çuxacyanlarını layiq görməmişlər".<sup>19</sup>

Qeyd. Üzeyir Bəy'in xüsusi Avropa musiqi məktəbində təhsil almadiğini deyən opponentləri və bəzi həmkarları ona Avropa musiqi texnikasını tam bilmədiyini irad tuturdular. Onlar, zənnimə, bir şeyi unudurdular – Üzeyir Bəy misilsiz dahi idi, Avropa texnikasını, necə deyərlər, göydə tuturdu və onu şərq müsiqisinə tətbiq edərkən şərq müsiqisini korlamır, əksinə, ona yeni kolorit verirdi.

Qeyd. Kristapor Kara Murza (1853-1902) Krim'da anadan olmuş və yaradıcı hayatı Tiflisdə keçən bəstəkardır. Əsasən Erməni mahnları əsasında xor qrupları yaratması ilə tanınmışdır. İstanbullu Tiqrən Çuxaciyan (Türkiyədə: Dikran Çuhaciyan, 1837-1898) isə Türkiyə və Erməni musiqi tarixində mühüm yer tutan bəstəkardır. Avropa musiqi texnikasından istifadə edən ilk şərqli sayılır. Ən populyar əsəri *Leblebici Horhor Ağa* operettası olmuşdur (1875); onun əsasında 1934-cü ildə Türkiyədə film çəkilib. *Arif'in hilesi* (operetta, 1874), *Zemire* (opera, 1890) və ilk Erməni operası sayılan *2-ci Arşak* (1873) kimi əsərlərin müəllifidir.

1914-cü ildə Ü. Hacıbəyov'un "Arşın mal alan" və "O olmasın, bu olsun" operettaları Erməni dilinə tərcümə olunub Tiflis, İrəvan və Bakı'da tamaşaşa qoyulmuşdu. Bu əsərlər əməlli-başlı müzakirə mövzusuna çevrildilər; onlar barədə mübahisəli və qərəzli rəylər (həmçinin, azərbaycanlılar tərəfindən) yazılsa da, həzz alıb tutarlı tərif yananlar az deyildi. Tanınmış Erməni aktyoru Adam Vruyr (1863-1924) *Horizon* qəzetində dərc olunmuş mənfi rəyə cavab vermişdi: "Arşın mal alan, O olmasın, bu olsun operalarının xalqımız arasında tapdığı müvəffəqiyyət həqiqətən diqqətəşyan bir hadisə hesab edilməlidir... Xalq təsvirə gəlməyən həvəslə qalbə zövq verən musiqiyə və qonşu xalqın gülməli adətlərinə doğru meyl göstərir... Haqlı olaraq bu əsərlər Erməni operettasının gələcək işinin əsasını qoyur (kursiv mənimdir – H.İ.)... Pyeslərin əyləncəliliyinin ən böyük sırrı də musiqisindədir".<sup>20</sup>

19 *Age*, s. 35.

20 1915, 20 dekabr, № 286. Bax, *age*, s. 46-48.

Qeyd. Üzeyir Bəy öz içimizdə “Arşın mal alan”ı heçə sayanlara qısa və mənqiqli cavab verir (1924): “Burasını dəxi qeyd etməyə məcburam ki, Türk opera və operettalarından “Arşın mal alan” hər yerdə rəğbat qazanıb, dildən dilə tərcümə edilib, Gürcüstanda, Ermənistanda, yüzlərcə dəfə oynandıqdan sonra Rusiya’ni, Türkiyə’ni, İran’ı, Fransa’ni, Amerikan’ı, İspaniya, İtaliya və Misiri dolaşıb, Azərbaycan teatr və musiqisini hər bir yerdə nümayiş etdirdiyi bir zamanda vətəndaş Samit’in (maarif nazirinin müavini Tağı Şahbazi’nin təxəllüslərindən biri<sup>21</sup> – H.İ.) bu əsərin səhnədən qaldırılmasını və qadağan edilməsini tələb etməsinə heç bir məna verməyirik.<sup>22</sup>

*Arşın mal alan* 1915-1916-ci illərdə Gürcü və Rus dillərinə də tərcümə olunmuş və tamaşaaya qoyulmuşdu. Tiflisli Erməni aktyor Setrak Maqalyan Əsgər rolunu dord dildə - Azərbaycan, Erməni, Gürcü və Rus dillərində oynamışdı. Əsərin Ermənicəyə ilk tərcüməsi də S. Maqalyan'a məxsusdur. Erməni aktyor truppasının ifasında *Arşın mal alan* müxtəlif ölkələrdə - ABŞ-in əksər böyük şəhərlərində, Hindistan'da, Yaxın Şərqdə və Rusiya'da dəfələrlə tamaşaaya qoyulmuşdur (1915-1921-ci illər arasında 800 dəfə; burda səhv, artıq sıfır yoxdur - səkkiz yüz dəfə!). Erməni “Arev” (“Günəş”) qəzeti *Arşın mal alan*'nın Bakı'da Erməni dilində 40-ci dəfə tamaşaaya qoyulmasını və Şekspir'in tamaşalarından çox bu tamaşaaya getmələrini Erməni tamaşaçılarının zövqünün kasıblığı kimi qiymətləndirmiş, tamaşada oynayan Erməni aktyorları təhqir etmişdi<sup>23</sup>. Yenə də A. Vruyr cavab yazmış və tamaşaçıların nə üçün *Arşın mal alan*'ı üstün tutma səbəbini göstərmişdi: “Yeni Amerika açmağa ehtiyac yoxdur... O günahsız *Arşın mal alan*'da ictimaiyyət öz qəlbinə yaxın, onun başa düşdüyü, ona çatan, əziz musiqi ahəngli havalar tapır və zövqlə ona qulaq asır. Bəlkə də əsərin çox nöqsanları var. *Qoy bizim yazılıclar ondan yaxşısını yarada bilsinlər* (kursiv mənimdir – H.İ.). İctimaiyyət məmnuniyyətlə qulaq asacaq. O, sözsüz demək olar ki, mahni və musiqinin həsrətini çəkir”.<sup>24</sup>

Tədqiqatçılar S. Maqalyan'ın və operettanı satmaqla məşğul olan digər şəxslərin müəllif hüquqlarını pozduğunu, *Arşın mal alan*'ın tamaşa afişalarının çoxunda (məsələn, ABŞ-da) Üzeyir Hacıbəyov'un adının yazılmadığını irəli sürmüslər.<sup>25</sup>

Musiqidə plaqiat məsələsinə Üzeyir Bəy də toxunmuşdu (1924): “Azərbaycan'da özlərindən əsər yaradan bir çox Avropa musiqişünaslarından başqa, bir neçə Şərq müsiqişünasları vardır. Bu musiqişünaslardan Av-

21 Üzeyir Hacıbəyov, *Seçilmiş əsərləri*, “Yazıçı”, Bakı 1985, s. 183.

22 *Age.*, s. 623.

23 “Arev”, 1916, 20 yanvar, № 27.

24 “Arev”, 6 fevral, № 27. K. Tarverdiyeva. s. 48-51.

25 (<https://en.calameo.com/read/0062077563b7b72b85460>, <https://news.day.az/society/322788.html>, <https://irs-az.com/new/pdf/1275828355675099135.pdf>

ropa'da təhsil görmüş və Bakı'da xormeyster olan Anton Mailyan'dır ki, bir neçə kiçik nəğmələri vardır. Bununla fəxr etmək kafi deyilmiş kimi başqalarının əsərlərini də xorda oxudaraq öz musiqisi adlandırır. Bu nəğmələrdən biri "Şah İsmayıł" operasından "haydi qızlar!" nəğməsidir ki, müsamirə vaxtı programda öz musiqisi olduğunu göstərir. Bundan əlavə "Ay yoldaşlar!" nəğməsini notaya alaraq öz musiqisi hesab edir..."<sup>26</sup>

Üzeyir Bəy öz opera və operettalarının Ermənilər arasında populyarlığından, sözsüz ki, həzz alır və bunu felyetonlaşdırır; bu felyetondan bir parça:

"Yazılıq Ermənilər! Yenə yazılıq Ermənilər! Axi sizə kim qarğış etmişdi? Kimin ahü nəvası sizi tutdu? Kim sizə dua elədi ki, axırdı siz də mübtəla oldunuz?

-Nəyə?

-Operaya, operettaya!

Yazılıq Ermənilər! Yenə yazılıq Ermənilər! Aya siz görmədinizmi ki, necə bu opera Müsəlman millətinin evini yıxdı? Aya siz özünüz görmürsünümüz, eşitmirsinizmi ki, Qafqaz müsəlmanları bu opera meydana çıxandan bəri necə xarab olublar?"

Üzeyir Bəy "Əsl və Kərəm", "O olmasın, bu olsun", "Leyli və Məcnun" və "Arşın mal alan" kimi məşhur opera və operettalarının Azərbaycan'da necə populyar olduğunu, tacirlərin, bəylərin, qoçuların, arvadların zövqünü, həyatını necə dəyişdirdiyini yazar. Və davam edir:

"Yazılıq Ermənilər! Yenə yazılıq Ermənilər! Bəs siz ki, bizdən ağıllı idiniz! Məgər siz bilmirsinizmi ki, opera pis şeydir, musiqi ziyandır! A yazılıq Ermənilər, nə üçün özünüzü bəlaya salıb "Arşın mal alan"ı, "Məşədi İbad"ı öz dilinizi çevirdiniz, a bədbəxtlər?!"<sup>27</sup> ..."

#### **2.4. Erməni Əsilli Sənətkarlar və Azərbaycan. 18-19-cu Əsrlər**

Azərbaycan Türkçəsi Qafqaz'da ən çox danışılan və üstəlik, şeir və musiqi dili idi. Yüzlərlə Erməni aşığı türkçə yazıb-oxuyurdu. Azərbaycan musiqisini, o cümlədən, muğam və xalq mahnlarını, aşiq sənətini Ermənilər də çox sevmiş, heyranlıqla dinləmiş, özləri də oxumuş və yazmışlar. Erməni və gürcü məclislərində Azərbaycanlı xanəndələrin oxuduqları yaxşı məlumdur; 18-19-cu əsrlərə aid misallar kifayət qədərdir.

Tiflisdə doğulan Erməni əsilli şair Sayat - Nova (1712-1795) şeirlərini üç dildə - Ermənicə, Gürcüçə və Azərbaycan Türkçəsi'ndə yazmışdır. 200-dən artıq şeirləri qalmışdır, onların yarısından çoxu türkçədir. Sayat-Nova bəzi şeirlərində hətta dörd dildən - Türk, Fars, Erməni və Gürcü dillərin-

26 Üzeyir Hacıbəyov, *Seçilmiş əsərləri*, "Yazıcı", Bakı 1983; s. 184.

27 *Age.*, s. 434-435.

dən istifadə etmişdir. Onun Azərbaycan Türkçəsi'ndən Ermənicəyə tərcümələri də mövcuddur - məsələn, "Ağlaram" rədifi qoşma; o, üstəlik, Türkçə yazdığı bəzi öz şeirlərini də Ermənicəyə tərcümə etmişdir.

Sayat - Nova'nın türkçə aşiq və xalq ədəbiyyatı məharətini göstərən maraqlı bir rəvayət mövcuddur:

"Yad bir aşiq rastlaşdırğı və tanımadığı Sayat - Nova'dan soruşur: Aşiq Sayat Novanı tanıyırsanmı? Sayat - Nova cavab verir: bilmənəm, gör-mənəm, tanmənəm. Bu cavabdakı ikili mənəni duymayan yad aşiq "sənə inanmırəm, axı onu hamı tanıyor, tərifləyir" deyir. Sayat - Nova bu dəfə "inanmənəm" deyir. Nəhayət, Sayat - Nova'nın sözlərindəki ikili mənəni anlayan aşiq utanıb gedir. Sayat - Nova'nın ilk cavabı: "bil, mənəm", "gör, mənəm", "tanı mənəm", son sözü isə "inan, mənəm" kimi qəbul edilə bilərdi".<sup>28</sup> Sayat-Nova'dan üç kiçik parça:

"Birisidiyər: Sayat Nova haradan?  
 Birisi Hind diyər, biri Həmədan.  
 Vətənim Tiplizdir, səmti-Gürcüstan  
 Anam Havlabarlı, atam Hələblü.

.....  
 Yalanı gerçəyə qatmağa gəlmış  
 Soğulcan ilana çatmağa gəlmış  
 Qarğı bülbülb kimi ötməyə gəlmış  
 Qəfəsə də enmək istər. Enərmi?  
 Enməz, əfəndim, ey!

.....  
 Bağda gülsən, dağda lala  
 Görən çəkər dərdü bala  
 Sayat-Nova diyer valla  
 Nazlı yarın dustağıyam".<sup>29</sup>

Xaçatur Aboyan (1805-1848) Türk (Azərbaycan) dilinin şirinliyi, poetikliyi və melodikliyi, qramatik xüsusiyyətləri, bayati və aşiq musiqisi kimi Ermənilərin çox sevdiyi şeir və musiqi məclisləri barədə yazmışdı. Onun fikrincə "yenİ Erməni dilinin yarısı Türk və Fars sözlərindən ibarət-

28 Б.С. Налбандян. Певец человека и любви. Л., 1982, VII, 8, 25.

29 1. <http://zim.az/edebi-elaqeler/2305-sayat-novann-azrbaycan-dilind-yazd-eirlrlr.html>.  
 2. Sayat Nova. Bakı 1963, s. 19.

dir".<sup>30</sup> O, Ermənilərin Türkə mahni, nağıl yaratdıqlarını deyirdi.<sup>31</sup> X. Abovyan Azərbaycan və Kürd xalq şeir və mahnlarını toplamışdı; onların ən azı bir qismini nəşr olunmaq üçün Mirzə Şəfinin Almaniyalı tələbəsi və dostu F. Bodenstedt'ə vermişdi.

Abovyan əsərlərində çoxsaylı Azərbaycan sözləri, o cümlədən atalar sözləri işlədirdi. *Türk qızı* hekayəsində müəllif öz qəhrəmanın dilil "etiqadımız bir olmasa da, ürəklərimiz ki, birdir" deyir.<sup>32</sup> Abovyan'ın və 19-cu əsr, qismən də 20-ci əsr Erməni yazıçılarının əsərlərindəki surətlər xalis Erməni adlarından çox müsəlman adı daşıyırlar. Cəfər Cabbarlı və digər Azərbaycan yazıçılarının Erməni obrazları da əsasən Müsəlman, xüsusi halda Azərbaycan adları daşıyırlar. Bu, əlbəttə yazıçının təxəyyülü, istəyi deyildi, gerçək həyatı əks etdirirdi.

Qeyd. Erməni adlarının çoxu Türk və Fars adlarından götürüldü. Çağdaş zamanımızda bu meyl azalıb. Amma, Erməni soyadlarında bu meylin açıq-aşkar izləri qalıb.

Qeyd. Azərbaycan adlarında islam təsiri altında Ərəb adları və Farslarla qonşuluq və mədəni təsir nəticəsində Ərəb-Fars adları üstünlük təşkil edib. Çağdaş zamanımızda Türk əsilli adların xüsusi çəkisi çox artsa da, keçmişdən gələn adların çoxu davam etmədədir.

Abovyan Müsəlmanların, Türk və Ləzgilərin uşaqlara ödənişsiz təhsil vermələrini, məktəblərin geniş yayılmasını, bu işdə məscidlərin rolu, o məktəblərdə müxtəlif dillərin (yəqin ki, Ərəb, Fars, Türk dillərinin - H.I.) tədrisi məsələlərini təqdir edir, özünün bunu bacarmadığını, ödənişsiz müəllimlik edə bilmədiyini deyir: "Nə qədər ki, mənə pul vermirlər, mən də heç kimə kitab vermirəm və uşaqları da öyrətmirəm. Amma Ləzgilər və Türk mollaları belə etmirler: onlar öz xalqlarının övladlarına pulsuz dərs deyirlər, lakin bununla belə, Tanrı onların qismətini göndərir. Yəni, o bizi acliğa məruz qoyacaq? Sarayda, hər məscidin nəzdində, hələ kəndlərdə də mütləq məktəb, hətta böyük məktəb var və orada iki-üç dil öyrədirler. Bizim kilsələrin həyətlərində isə hətta hacileylək də yuva qurmur. Belədə, xalqın ürəyi get-gədə soyumazmı?"<sup>33</sup>

Xaçatur Abovyan'ın, *Ermənistən yaraları* (*Verk Hayastani*) /*Wounds of Armenia* əsərində Qarabağ xanları, bəylər və onların Erməni əhalisi ilə münasibəti mühüm yer tutur. Onun fikrincə Əliqulu xan (?) Ermənilərə yaxşı baxındı, "Deyirlər ki, xanlar arasında ondan yaxşı xan olmayıb."<sup>34</sup> Sonra Sərdar Hüseyn xan barədə söhbət açır, "Güman ki, Yerevanda heç vaxt bu sərdar kimi xeyirxah, vicdanlı, xalqın kədərinə bu qədər həssas,

30 Раны Армении. Иреван, 1939, с. 113.

31 Age., s. 80-81.

32 Hamid Qasımkədə, Aleksandr Şirvanzadə, "Gənclik", Bakı 1971, s. 70.

33 Раны Армении, s. 106.

34 Age., s. 102.

adamların rifahı üçün bu qədər qayğıkeş insan görməyiblər”<sup>35</sup>, Hüseyn Xanın qardaşı Həsən Xanı isə pişləyir, “əsl vəhşidir”, onun zalim olduğunu deyir.

Qeyd. Yeni dövrdə kitaba qeyd yanan şəxs Abovyan'a qarşı çıxır və Hüseyn xan “Erməniləri sıxışdırırırdı” deyir.

Abovyan'ın kimdənsə eşitdiyi bəzi ağlaşımaz dəhşətli hadisəni heç bir təhlil-tənqidə məruz qoymadan, çılpallığı ilə yazıya daxil etməsi təəssüf doğurmaya bilməz: “Mənim zavallı dilim? Kim orada olub onlardan soruşun. Onlar qaniçən Farsların anaların qarnını yararaq, oradan körpəni necə çıxarıb onu tikə-tikə necə doğradıqlarını – əvvəlcə, ayaqlarını, sonra qollarını kəsdiklərini, sonra isə nizə və ya qılincin ucuna taxaraq, onun fəryad etməsindən və qırılmasından necə həzz aldıqlarını məndən min dəfə daha yaxşı danışarlar”.<sup>36</sup>

Bu, Azərbaycanlı elm adamı Saleh Bəy'i haldan çıxarıır, oxuculardan üzr istəyib onun sözlərini gətirirəm: “Ey insanlar! Eşidirsinizmi? Ana bətnindən çıxarılan, ayaqları və əlləri kəsilmiş, bir tikə bədəni isə nizə və ya qılincin ucuna taxılmış uşaq. Bə bu bir tikə ət uzun-uzadı “çığırırdı”? Tutaq ki, uzun-uzadı “çığırı” bilərdi. Lakin, ayaqları, qolları olmayan bu balaca bədənin “qırıldığını” iddia edərkən bu Xaçatur insanları nə sayır? Ayaqları, əlləri yoxdurusa, bədəni nizəyə keçirilibsə, o, necə “qırırlar”!”<sup>37</sup>

Erməni əsilli, Qarabağlı Mirzəcan Mədətov (Madatov, 1797-1851) Rus ordusu polkovniki idi, ədəbiyyatda isə aşiq şeirləri yazan Azərbaycan şəiri kimi tanınır; Aşiq Pəri (?1811-?) ilə deyişmə və məktublaşmaları olub. Digər Erməni əsilli tarixçi və ədəbiyyatçı Mirzə Yusif Nersesov və ya Mirzə Yusif Qarabağı (1798-1864) 1855-ci ildə farsca yazış tamamladığı “Tarihi-Safi” adlı çox maraqlı *Qarabağnama*'sinə görə tanınır.<sup>38</sup> “Artıq təriflər-dən və yalan xəbərlərdən təmiz və saf bir tarix yazmaq qərarına gəldim” deyən Mirzə Yusif nəzərdən keçirdiyi kitablar barədə “həqiqətin saxtalaşdırıldığını gördüm” fikrini vurğulayır. Mirzə Yusif’ə görə qədim zamanlardan bəri (Səlcuq, Monqol, Türkmen zamanından bəri) Qarabağ daxil olmaqla geniş əraziləri Gəncə xanları və bəylərbəyiləri idarə etmişlər. Nadir Şah'a qədər “Gəncə'də Qacar Ziyadoğlu Xanları hökmranlıq edir və Qarabağ'ın da ixtiyarı onların əlində idi.”<sup>39</sup> Müəllif Şuşa'nın Pənah Xan tərəfindən necə qurulması, həmçinin, incə şəkildə Pənah Xanın beş Erməni məliyi idarə etməsi barədə də yazır; “Xəmsə məliklərini sakitləşdirdi və tərəddüd edənlərə də lazımı tənbəh etdi”.<sup>40</sup>

35 Age., s. 103.

36 Age., s.173.

37 Салех бек, *Армянство*, Елм, Bakı 1994, c. 294.

38 *Qarabağnamələr*, İkinci kitab, Şərq-Qərb, Bakı 2006.

39 Age., s. 15.

40 Age., s. 21.

Mirzə Yusif 1856-ci ildə Teymurxan-Şurada (Buynaksk, Dağıstan) M.P. Vaqif və digər Azərbaycan şairlərinin şeirlərindən ibarət *Məcmueyi-Vaqif və müəsirani-digər* adlı kitab dərc etdirdi. Kitabın canı Vaqifin 70-ə yaxın şeirlərindən ibarətdir; bu, Vaqif şeirlərinin ilk nəşri idi. Sağ ol, Mirzə Yusif!

Liberal, modernist və anti-klerikal görüşlü görkəmli Erməni şair və yazarı Mikail Nalbandyan'a görə (1829-1866) türk və Ermənilər həyat tərzi və xarakter cəhətdən bir-birinə çox bənzəyirlər: "Bu gün Türklə Erməninin bir diyarda yaşadıqlarını demək olar. Bu xalqları eyni təbiət əhatə edir. Hər iki xalq şərqli asiyalılardır. Onların xarakterləri, ünsiyyət tərzləri oxşardır..."<sup>41</sup> O, Erməni dilində coxişlənən, vətəndaşlıq qazanmış türk sözlərinin süni Erməni kəlmələri ilə əvəz edilməsini doğru saymırı.

## 2.5. Erməni Əsilli Sənətkarlar və Azərbaycan. 20-ci Əsr

Tiflisli Şaşa (Aleksandr) Oqanezaşvili'nin (1889-1932) atası Erməni, anası Gürcü idi. Müəllimi Şuşalı Oqanez olub; Oqanez'in Gürcüləşmiş şəklini Şaşa öz soyadı olaraq qəbul edib. S. Oqanezaşvili ustad kamançaçı, bəstəkar, musiqişünas və dirijor olmuşdur. 1905-ci ildən Cabbar Qaryağdioğlu və Qurban Pirimovla birlikdə uzunömürlü üçlük şəklin-də çalışmış, digər Azərbaycanlı xanəndələri də müşayiət etmiş, Qafqaz, Orta Asiya, Rusiya və İran'da çıxış etmiş, Azərbaycan muğamları və xalq mahnılarının Avropada qramofon vallarına yazılmamasında kamançaçı kimi iştirak etmişdir. S. Oqanezaşvili "Fərhad və Şirin" operasını yazmışdır – deyilənə görə Cabbar Qaryağdioğlu'nun köməyilə; libretto Nizami'nin "Xosrov və Şirin" poeması əsasında Mirzə Cəlal Yusifzadə tərəfindən yazılmışdır. 1911-ci ildə Bakı'da qoyulan tamaşada Fərhad rolunu Cabbar Qaryağdioğlu, Xosrov rolunu isə Məcid Behbudov ifa etmişdi. S. Oqanezaşvili "mən musiqi sahəsində beynəlmiləlçiyəm, mənə azərbaycan, Gürcü və Erməni musiqisi eyni dərəcədə əzizdir, onlar bir-birilə qohumdur, bir tayfadır" deyirdi.<sup>42</sup>

Bəstəkar Anuşavan Ter-Gevondyan (1877-1961) 1934-38-ci illərdə Bakı'da Dövlət Konservatoriyasının rektoru olmuş, bu müddətdə inzibati işlərlə yanaşı simfonik orkestr üçün *Rast rapsodiyası* (1935) və Cəfər Cabbarlinin uyğun pyesi əsasında *Od galini* baletini yazmışdır (1935); balet tamaşaya qoyulmamışdır. 1939-cu ildə Bakıda, Opera və Balet teatrında Erməni bəstəkar A. Mailyan'ın Azərbaycan və Erməni xalqlarının dostluğu və birgə mübarizəsinə həsr olunmuş *Səfa* operası tamaşaya qoyuldu. Libretto üzərində Azərbaycanlı müəlliflər qrupu işləmişdi. 1942-ci ildə isə Yerevanda Ü. Hacıbəyovun *Koroğlu* operası tamaşaya qoyuldu (deyilənə görə Koroğlu rolunu sonralar Azərbaycan SSR xalq artisti adı almış Avak Petrosyan çox gözəl ifa etmişdi).

41 Полное Собрание Сочинений, 3, Иреван, 1940, с. 183-184.

42 [http://www.armenmerangulianopera.ru/pages/main/vertical\\_menu/sasha/index.shtml](http://www.armenmerangulianopera.ru/pages/main/vertical_menu/sasha/index.shtml)

Erməni yaziçi və teatr xadimi Arşavir Darbni Cəfər Cabbarlinin Erməni oxucuları arasında populyarlığını və Erməni-Azərbaycanlı teatr əməkdaşlığını xatırlayıır (1960): "O zaman Azərbaycan Dövlət Dram teatri kollektivi ilə Erməni Dövlət Dram teatri kollektivi bir binada (Bakı'da - H.İ.) doğma qardaş kimi işləyib yaradırdılar... Cəfər Cabbarlı isə bu birləşmiş teatrın dramaturqu idi... Mən, Erməni Dövlət Dram Teatrında "Sevil" pyesinin tamaşaşa qoyulduğu günü heç vaxt unutmayacam... Tamaşa salonunda bütün cərgələrdə həm Erməni, həm azərbaycanlı, həm də ruslar yan-yana əyləşmişdilər. Onlar eyni həyəcanla pyesə tamaşa edirdilər. Mən Sevil adını daşıyan çox Erməni qızı tanıyıram. Bu, əlbəttə, Cəfər Cabbarlinin əsərindən gəlir... Cəfər Cabbarlinin qəhrəmanlarının Yerevan'da Sundukyan adına teatrdə görünməsi çox fərəhli və həyəcanlı idi... Teatrın tamaşa salonunda Azərbaycanlılarla Ermənilərin yan-yana əyləşdiklərini görəndə, o zaman Bakı'da həmin əsərlərə Ermənilərlə Azərbaycanlıların eyni məhəbbətlə cərgə-cərgə əyləşib baxdıqları yadına düşdü".<sup>43</sup>

Dağlıq Qarabağ Ermənilərindən Andrey Babayev (1923-1964) Azərbaycan Dövlət Konservatoriyasını bitirmiş, 1950-ci ilə qədər Bakı'da, sonra Moskva'da yaşamışdır. Çox sevilən "Nazəndə sevgilim", Piçildaşın ləpələr", "Bakılı qız", "Kimlər gəldi, kimlər getdi", Rusca Rəşid Behbudov'un ifasında populyarlaşan "Любимые глаза" ("Только у любимой... могут быть такие... необыкновенные глаза" ...), "Я встретил девушку" kimi mahnıların, həmçinin Fikrit Əmirovla birlikdə yazılmış fortepiano və xalq çalğı alətləri orkestri üçün konsertin müəllifidir.

Erməni əsilli tanınmış kino-rejissor Sergey Paracanov (1924-1990) Lermontov'un Azərbaycan dastanı Aşıq Qərib əsasında yazdığı hekayəni senari üçün əsas götürüb Aşıq Qərib filmini çəkdi (1988); musiqisini Azərbaycan bəstəkarı Cavanşir Quliyev yazdı. Paracanov Sayat-Nova haqqında "Nar rəngi" (The Color of Pomegranates/Цвет граната) adlı film çəkmişdi (1969).

Azərbaycan sənətkarları Ermənistən'da, Ermənilər Azərbaycan'da yaşamış, yaratmış, faaliyyət göstərmiş, fəxri adlara layiq görülmüşlər. Rəşid Behbudov (1915-1989) on il ətrafında (1934-44-cü illərdə) Yerevan Dövlət Caz Orkestrinin solisti olmuş və eyni zamanda Ermənistən Dövlət Opera və Balet teatrında oxumuşdur. O, Ermənistən'ı Sovet İttifaqının müxtəlif yerlərində və İranda təmsil etmişdir. Sürəyya Qacar, Niyazi və Zeynəb Xanlarova Ermənistən SSR xalq artisti, Aleksandr Şirvanzadə Azərbaycan SSR xalq yaziçisi, tanınmış aktyor Vaqram Papazyan (Qız qalası filmində Səməd xan rolunda çəkilmişdi – 1923-1924), bəstəkar Aram Xaçaturyan və daha 14 Erməni əsilli sənət adamı isə Azərbaycan SSR xalq artisti adı almışlar.

Məşhur Azərbaycanlı müğənni (bariton), Sovet estrada ulduzu Müslüm Maqomayev və Erməni əsilli bəstəkar Arno Babacanyan'ın yaradıcı

43 Cəfər Cabbarlı haqqında xatirələr, Azərbaycan Dövlət Nəşriyyatı, Bakı 1969, s. 167-169.

əməkdaşlığı yaxşı məlumdur. Maqomayev Babacanyan'ın bəstələdiyi 36 kompozisiyani ifa etmişdir. Arno Müslümü öz *mahnilarının ən yaxşı ifaçısı, hətta hammüəllifi* adlandırmışdı. Sonra onların münasibəti pozuldu. Mətbuatda Babacanyan *mahnilarını ifa edən müğənnilərdən sizə ən yaxın olanları kimlərdir* sualına Kobzondan başlamış, naməlum adlara qədər hamını sayıdı - Maqomayevdən başqa...

*Beynəlmiləl Bakı'da böyümiş və Babacanya'nın mahnilarını ifa etmiş şəxs kimi Erməni-Azərbaycan silahlı qarşidurmasına necə baxırsınız* sualına Maqomayev'in cavabı belə olmuşdu: "Azərbaycan bunda günahkar deyil - vəssalam! Bizim respublikamızda həmişə çoxlu Erməni yaşayıb, lakin buna görə heç bir incikliyimiz olmayıb - hamımız dost olmuşuq. Bizim həyətimizdə Azərbaycanlılarla Ermənilərin sayı bərabər idi. Sinfimizdə dörd ya beş azərbaycanlı, beş Erməni, bir o qədər də Yəhudi oxuyurdu və bununla əlaqədar heç bir anlaşılmazlıq yaranmırı. Bakı o qədər yaxşı, səmimi şəhər idi ki, belə şeylərdən danışmaq ədəbsizlik sayılırdı, buna cəhd göstərənin isə dərhal ağızını yumurdular".<sup>44</sup>

Erməni şair və yazıçıları Azərbaycan Türkleri haqqında nə düşünürdülər? Bir tərəfdən həyat tərzü, düşüncə tərzi baxımından Erməni və Azərbaycan Türk xalqlarının yaxın olduğu vurğulanırı. H. Tumanyan 1909-cu ildə yazdığı bir məqalədə hər xalqın gözəl cəhətləri var, onları bilmək lazımdır fikrini vurgulayırdı: "Məgər biz Rus adamının mehribanlığı və ürək saflığı, gürcü qəlbinin səmimiliyi, Azərbaycanının cəngavərliyi ilə yaxşı tanışqmı?"<sup>45</sup> Lakin, qonşu xalqa mənfi düşüncə ilə baxış da mövcud idi: zaman keçdikcə, münaqışələr arttıkca bu mənfilik daha çox gözə çarpırırdı. Sovet dövründə Erməni ədəbiyyatında da xalqlar dostluğu tərənnüm olunurdu, lakin 60-ci illərdən başlayaraq ümumi anti-türk və get-gedə anti-azərbaycan izləri görünməkdəydi.

Abbas Səhhət, 1912-ci ildə işiq üzü görən *Məğrib günləri* adlı poetik tərcümələr kitabına Gürcü və Erməni şairlərdən etdiyi tərcümələri də daxil etmişdi. Ermənilərin Azərbaycan Türkçəsi'ndən tərcümələri, xüsusi silə folklorumuzdan tərcümələri isə daha əvvəl başlanmışdı. Azərbaycan Türkçəsi'ndən digər dillərə və digər dillərdən bu dilə tərcümə fəaliyyətinin müəyyən tarixi olsa da, bu iş məhz Sovet dövründə geniş vüsət aldı. Erməni dilindən Azərbaycan türkçəsinə və tərsinə müxtəlif janrlarda yazılımış ədəbiyyat - poeziya, nəşr, dram əsərləri, uşaq ədəbiyyatı tərcümə olunurdu. Çox yaxşı yadımdadır - məktəbdə 5-ci sinifdə oxuyanda Vaxtanq Ananyan'ın (1905-1980) *Sevan Sahili*'nda, 6-ci sinifdə isə həmin müəllifin Qaplan Dərəsinin Əsirləri macəra kitablarını öz dilimizdə oxumuşdum, çox xoşuma gəlmişdi, digər şagird yoldaşlarına da oxumalarını tövsiyə etmişdim.

44 Азәрбайджан, Баку, 26 ноյбр /korr. Trend Life Вугар Иманов.

45 Həmid Qasızməzadə, Aleksandr Şirvanzadə, Gənclik, Bakı 1971, s. 39.

## 2.6. Aleksandr Şirvanzadə'nin Dərsinə Qulaq Asın

Şamaxılı Erməni yaziçi Aleksandr Şirvanzadə, (1858-1935) öz soyadı Movsesyan'ı 1880-ci ildə dəyişdirib doğulduğu məkanı bildirən Azərbaycan-İransayağı Şirvanzadə ilə əvəz etmişdi (Cəlil Məmmədquluzadə demişkən, *bizim Türk Dilində -Şirvanoğlu İşgəndər*). Şirvanzadə'nin birbirini sevən iki Türk (Azərbaycanlı) gəncin - Əsəd və Fatma'nın məhəllə savaşı nəticəsində yaşadığı faciəni təsvir edən əsəri əvvəlcə Azərbaycan Türkçəsi'ndə, Tiflis'də nəşr olunan *Kaşkül qəzeti*nin 83, 84-cü nömrələrində (1899) *Şamaxı Zəndəganlığından Qanlı Bir Roman* adı ilə, bir neçə ay sonra isə Ermənicə *Ardzaqank* qəzetiində dərc olunmuşdu. Əsəri Türkçəyə kim tərcümə edib – müəllif, ya kim – məlum deyil.<sup>46</sup> Müəllifin ən populyar əsərlərin dən biri olan *Xaos* romanı ilk əvvəl Azərbaycan Türkçəsi'ndə (1928-1929), sonra Rusca'ya (1930) və digər dillərə tərcümə olunmuşdu. *Namus* və digər əsərlərində çoxsaylı Azərbaycan sözləri və atalar sözü işlətmışdı.

A. Şirvanzadə, o dövr üçün haqlı olaraq “ayrı millətlər arasında birlik daha möhkəmdir, nəinki Türklər arasında..., birliyi ziyalılar xalqa sırayət etdirməlidirlər” deyirdi. O, Türklerin (Azərbaycanlıların) yazı dilində yaranmış problemləri də şərh edirdi. *Kaşkül* qəzetiñin Türkçə nəşr olunduğunu, müəyyən təbəqələrin, xüsusilə mollaların ona lağ etdiyini, *Fars və Ərəb dilində yazın* deməyini yada salır, sonra bu qəzetiñ Fars və Türkçə çıxdığını, əksəriyyətin Farscanı başa düşmədiyini və qəzetiñ yenidən türkçəyə qayıtdığını qeyd edirdi.<sup>47</sup>

Hovanes Tumanyan və A. Şirvanzadə 1905-ci il Erməni-Müsəlman davası əleyhinə çıxış edir, sülhə çağırıldılar. Şirvanzadə'yə görə “Bakı hadisəsini hər vəchlə milli nifrət və Müsəlman fanatizmi ilə izah etməyə çalışan adamlar həqiqətə qarşı ağır cinayət edirlər”. O, həmin il *Luma* jurnalında dərc etdirdiyi “Daxili xülasa”də əvvəlki qonşuluq, dostluq həyatına qayıtmaga çağırılmış: “Biz Xristiancasına öz qonşularımızı bağışlayırıq, onlar da gərək bizi bağışlaşınlar” və əlavə etmişdi: “Erməni ailələrini müdafiə edən əksər Türklərə eşq olsun.”<sup>48</sup>

A.Şirvanzadə, bu ağrılı dava haqqında *Санкт-Петербургские новости* qəzetiində (№170) məqalə yazdı, barışığa çağırıldı. Rus mətbuatında Azərbaycan Türklerini qınayan fikir və yazılar üstünlük təşkil edirdi; onlarla mübarizə aparan Əhməd Bəy Ağayev A. Şirvanzadə'nin tərəfsiz və davanın kökünü axtaran yazısını hərarətlə qarşılıdı, “Erməni yazarı Şirvanzadə'yə açıq məktub” yazdı (*Kaspi*, 28 iyul, 1905): “Bax, nəhayət, camaatın coşan ehtirasından, azğınlaşmış şovinistlərin böhtan və iftiralarından, öz səadətlərini başqalarının bədbəxtliyi üzərində quran siyasətbazların

46 Age., s. 41.

47 Age., s. 70-78.

48 Age., s. 84-85.

intriqalarından qorxmayıb həqiqət sözünü deyən bir adam tapıldı.”<sup>49</sup> Əhməd Bəy, bu yazısında Şirvanzadə'nın məqaləsindən çox alıntı etmişdi, məsələn, “Təqsirkar, hər şeydən əvvəl, bizim kütlələrin cahilliyidir... Təqsir qismən Müsəlman və Erməni ziyalıları arasında həmrəyliyin olmamasıdır. Təqsirkar hər iki xalq arasında şifahi və mətbuat vasitəsilə nifaq salan şəxslərdir...”. “İndi Erməni və eləcə də Müsəlman ziyalılarının bütün qüvvələri yalnız bir şeyə - davam edən kədərli hadisənin dayandırılmasına və Ermənilərlə Müsəlmanların əvvəlki səmimi münasibətlərinin bərpası işinə sərf edilməlidir”<sup>50</sup>

A.Şirvanzadə yəzici Qazaros Ağayan'a məktubunda (1906) millətlər arasında nifaq salan Daşnak millətçiliyini səciyyələndirirdi: “Sən bilirsənmi Daşnakların tənəzzülünün səbəbi nədir? Saxtakarlıq. Bu Partiya və onun rəhbərləri iliklərinə qədər millətçidirlər, lakin, özlərini sosialistlər, inqilabçılar kimi qələmə verməkdən ötrü qabıqdan çıxırlar. Bu saxtakarlıqdır və onları məhv edir.”<sup>51</sup> Böyük yəzici və barışqı carşısı 1918-ci ildə qızışan qarşıdurmalara da eyni münasibət bildirmişdi, Mşək qəzetində dərc etdirdiyi “Yoxsa biz məhv olarıq” məqaləsində (1918, №163) yazdırdı: “Qafqaz'ın üç əsas millətinin heç biri qüvvətli və zəif deyildir. Yalnız hər üçünün ağlı zəifdir. Qoy bunu üç millətin bütün şovinistləri bilsinlər və hiss etsinlər, öz millətçi fəaliyyətlərinə son qoysunlar... Yoxsa biz də məhv olarıq, bizim ölkəmiz də”. O, kiçik millətin digər bir milləti məhv etmək arzusunu gülünc sayırdı; bu “nəhəngin dava paltarını geymiş bir cirtdana bənzəyir.”<sup>52</sup>

Şirvanzadə'nın yəzici təxəyyülündən çıxan bənzətmə də maraqlıdır: “Zaqafqaziya özünün üç əsas milləti ilə bir sacayağıya bənzəyir. Onun bir ayağını sindirsəniz, qazan üstündə dayana bilməz”<sup>53</sup>

A. Şirvanzada'nın Erməni-Türk (Azərbaycanlı) münasibətlərinə aid sözləri və barışığa çağırışı bir əsrənən artıq vaxt keçməsinə baxmayaraq nəinki köhnəlməyib, hətta daha aktual olub!

## 2.7. Avetik Isaakyan'ın “Gündəliklər”i

Ermənilərin böyük şair, yəzici və ictimai xadimi Avetik Isaakyan (1875-1957) Daşnakçı olmuş, çox təəssüf ki, Erməni məsələsi, Qarabağ və Cavax məsələlərini qızışdırıran fikirlər söyləmiş, Türklərə nifrət və qisaslılığı təbliğ etmişdi. Onun *Cenevə Gündəliyi* (1916-1917) “Erməni məsələsi” nə həsr olunub. Və ölümündən sonra nəşr olunan (1977) *Gündəliklər*<sup>54</sup> humanist yazı-

49 Age., s. 88.

50 Age., s. 86.

51 Age., s. 89.

52 Age., s. 88.

53 Age., s. 89.

54 “Дневники”; см также: <http://national-idea.am/articles.php?id=323&l=R>.

çinin deyil, sanki, Erməni məsələsində Ermənilərdən başqa hamını günahkar çıxaran qatı millətçi qələmindən çıxmışdır. Onun deməyinə görə bütün iri Avropa Dövlətləri Erməniləri satdılardı, talenin öhdəsinə buraxdılardı. Rusiya da eynilə, Atatürk Türkiyəsi ilə müttəfiq oldu. Öz qüvvəmizə əsaslanmaлиq fikrinə gələn İsaakyan, bu qüvvənin mahiyyətini də bəyan edir - əldə silah, hərbi yol... O, *bizim istədiklərimizi niyə biza vermirsiniz* deyə gah Almaniya, gah İngiltərə, gah ABŞ və Fransa, gah Rusiyani günahlandırır.

A.İsaakyan'ın *Gündəliklər*'indən (Rusca'ya tərcüməsindən) təəccübülu dərəcədə nifrətlə dolu bir neçə fikir və ifadələri alıntı edirəm. "Heç olmasa, bir türkü öldürən, yaxud öldürəcək hər bir Erməniyə Tanrı yar olur". "Xeyirxah Türkə qəddar Türk arasında fərq nədir? Xeyirxah Türk atanı oğulun gözü qabağında öldürür. Qəddar Türk oğulu atanın gözü qabağında öldürür". "Türklər şərəf və vicdanı olmayan, qaniçən, vəhşi, barbarlardır, insanabənzər adamyeyənlərdir". "İt dilənçi ilə barışmaz, Türk də Erməni ilə". "Tatarları (Azərbaycan Türk'lərini -H.İ.) neftdən ötrü silahlandırdılar". "Hamı bizim əleyhimizədir". "Avropa quldur, cinayətkar, qana susamış yırtıcıdır".

O, Ermənilərin (əslində, münaqişəni, davarı qızışdırın qatı millətçilərin - H.İ.) nədə səhv etdiklərini də deyir: "Uşaq kimi sadəlövhəcəsinə inanırdılar ki, Avropa Ermənistəni azad edəcək, türkləri cəzalandıracaq". "Bu vədlərə inanan Erməni xalqı müharibəyə qoşuldu, məglubiyyətə uğradı və darmadağın edildi".

İsaakyan'ın o zamankı Ermənilərin düşdürüyü vəziyyəti şərh edən bəzi fikirləri, zənnimcə, bu günlə, cari vəziyyətlə də səsləşir: "Dindaşlarının vədlərinə inanan aldadılmış, əldən düşmüş, zəlil, tamarzi, epidemiyaların məhv etdiyi millət..."

## 2.8. Daşnak Liderindən Böyük Dərs

1918-ci ildə elan edilən Ermənistən Respublikasının ilk baş naziri və Daşnak Partiyasının liderlərindən biri olan Hovanes Kaçaznuni (1867-1938) 1923-cü ildə Buxarest'də Daşnak Partiyasının baş toplantısında hesabatla çıxış etdi; bu hesabat *Daşnaktsutun'un görüləsi heç bir işi qalmayıb* adlı kitab şəklində dərc olundu. Bu kiçik, amma məzmunlu kitabın Rusca'ya tərcüməsi 1927-ci ildə Tiflis'də nəşr olundu.<sup>55</sup> Bu qiymətli əsər müəllifin birbaşa iştirak etdiyi və ya yaxşı xəbərdar olduğu məsələlərin - Daşnak Partiyasının Türkiyə və Qafqaz'da həyata keçirdiyi cürbəcür və qarışq işlərin, Ermənistən'in müstəqillik yolunun, Daşnakların buraxdıığı həllədici səhvlərin təhlilinə həsr olunmuşdur. Müəllifin Ermənistən və Zaqafqaziya'nın vəziyyəti və gələcəyi haqqında düşüncələri günümüzə çox səsləşir; bu səbəbdən, onun dərsinə diqqət yetirmək faydalıdır.

55 Ов. Кацазнуни, Дашнакцутюн болъше нечего делатъ. Tiflis 1927.

Qeyd. Kaçaznuni'nin əsl adı Hovanes Hovanesyan olub. O babasının soyadı olan İgixanyan'ın Ermənicə mənasını – Kaçaznuni'ni soyad kimi qəbul edib. İstedadlı memar olan H. Kaçaznuni 1893-1895-ci illərdə Bakı'da mühəndis-memar vəzifəsində çalışmış, sonra yenidən Bakı'ya qayıtmış və 1899-1906-ci illərdə bir çox memarlıq layihələri üzərində işləmiş və onların həyata keçirilməsi ilə məşğul olmuşdur. 1907-1910-cu illərdə Bakı'da inşa olunan Erməni Apostol kilsəsinin memarı olmuşdur. İşi maliyyələşdirən zəngin şəxsin (Budaqov) adı ilə Budaqovski kilsəsi kimi tanınan bu məbəd SSRİ-də dini məbədlərin sökülməsi siyasetinə məruz qalanlardan biri olmuşdur (1930). Boşalan yerdə Azərbaycan Dövlət Konservatoriyasının binası tikilmişdir.

Keçmişə tənqidə baxış, Ermənistən'in qonşuları ilə münasibətləri, gələcəyə gedən yoluñ doğru seçilməsi kimi vacib problemlər Kaçaznuni'nin 1923-cü ildə etdiyi məruzə və uyğun kitabda dərindən təhlil olunmuşdur; bu klassik əsərdən yan keçmək mümkün deyil, onun, demək olar ki, hər cümləsi diqqətəlayiqdir.

Kaçaznuni Ermənistən'in Türkiyə ilə savaşa girməsini (1914) böyük xəta olduğuna diqqət çəkir, bu savaşı uzun illər boyu formalaşmış Erməni psixologiyasının nəticəsi sayır.

"1914-cü ilin payızında Erməni könüllü dəstələri formalaşdı və Türk-lərə qarşı çıxış etdi, çünki başqa cür mümkün deyildi. Bu, Erməni xalqına, demək olar ki, 25 il ərzində, bütöv bir nəsil boyu aşılanan psixologiyanın tabii və qəçilməz nəticəsi idi. Bu psixologiya öz təcəssümünü tapmalı idi və tapdı"<sup>56</sup>

Arzularla imkanın düz gəlməməsi, Ermənilərin gücü haqqında illüziyalar, hər şeyin, o cümlədən savaşın mərkəzində Erməni maraqlarının durması, günahı ancaq kənardə, başqlarında axtarmaq, ümumiyyətlə, psixoloji tarazlığın pozulması yaxşı nəticə verə bilməzdı...

"Əsasımız olmadan biz qələbəyə aludə olduq, əmin idik ki, sədaqətimizə, səylərimizə və yardımımıza görə çar hökuməti bizə Türkiyə'dəki azad edilmiş vilayətlərdən və Zaqafqaziya Ermənistən'ından ibarət olan Ermənistən'in muxtarıyyətini bəxş edəcəkdir. Beynimiz dumanlanmışdı. Öz istəklərimizi zorla başqlarının boynuna qoyurduq. Məsuliyyətsiz şəxslərin məzmunuz sözlərinə böyük önəm verirdik, özünü hipnozun təsiri altında artıq gerçəkliliyi dərk etmədik və xəyallara qapıldık."<sup>57</sup> "Erməni xalqının gücünü, onun siyasi və hərbi əhəmiyyətini, həmçinin Ruslara göstərdiyimiz köməyi həddən artıq yüksək qiymətləndirdik. Kifayət

56 Age., s. 11.

57 Age., s. 12.

qədər kiçik məziyyətlərimizi dəyərindən artıq qiymətləndirərək, təbii olaraq, arzularımızı və gözləntilərimizi də şisirdirdik.”<sup>58</sup>

“Siyasi baxımdan yetkin olmayan və müvazinətsiz insanlara xas olan mənətiqsizliklə biz bir ifratdan digərinə qapılırdıq...”<sup>59</sup> Çox vaxt sadəlövhəsinə bütün müharibənin Erməni məsələsinə görə aparıldığından düşünrüdük. Ruslar hücum edəndə əmin idik ki, onlar Erməniləri xilas etməyə gedirlər, geri çəkiləndə isə deyirdik ki, türklərə bizi qırmaq imkanı vermək üçün geri çəkilirlər.<sup>60</sup> Ağır taledən acı-acı şikayətlənmək və bədbəxtliyimizin səbəbini özümüzdən kənardə axtarmaq – milli psixologiyamızın Daşnakşutun Partiyasından da yan keçmədiyi səciyyəvi cizgilərdən biridir. Ruslar bizimlə alçaqcasına rəftar etdilər inamında sanki xüsusi bir təskinlik vardi (sonralar Fransızlar, Amerikalılar, İngilislər, Gürcülər, Bolşeviklər, bir sözlə, bütün dünyanın növbəsi gələcəkdir).<sup>61</sup>

Kaçaznuni, 1920-ci ilin payızında Türkiyə ilə başlanan savaşa xüsusi diqqət yetirir, bu savaşa aparan siyasi, hərbi, psixoloji səhvlərdən səhbət açır.

“Biz Türkiyə’nin hansı gücə malik olmasından məlumatsız idik və öz gücümüzə kifayət qədər əmin idik. Əsas səhv də bundadır...”. “Sərhəddə artıq hərbi əməliyyatlar başladıqda Türkler bizə görüşməyi və danışqlara başlamağı təklif etdilər. Biz onların təklifini rədd etdik. Bu, göyük cinayət idi.”<sup>62</sup> “Sevr müqaviləsi hamını azdırımışdı. Hökumət...qoşunların sayını artırmaq məqsədilə aramsız olaraq yeni adamları çağırır, ahil, yorğun, ailə və iqtisadi qayğıları olanları səfərbər edir, onları tələsik silahlandırır və cəbhəyə göndərirdi. Bu insanlar hazır fərarilər idi və əsgərlərin sıralarında ruh düşkünlüğünü gücləndirirdilər.”<sup>63</sup>

Müəllif dostunun “bəs nə üçün bu işə girişdik və qurbanlar verdik” sualına da münasibət bildirir, səbəbi Türkler əleyhinə mahnı və romanlar yazıb xalqı mübarizəyə səsləyənlərdə və Erməniləri silahlı mübarizəyə, terrorra çağırın və bunun təşkilatçısına çevrilən Daşnakşutun’un yaradılmasında görür. “Bu barədə biz könüllü dəstələr yaratdığımız 1914-cü ildə, ondan da əvvəl Daşnakşutu’nun təməlini qoyarkən, bir az da əvvəl – Raffi’nin “povestləri” və Qamar Katip’in “azad nəgmələrindən” ruhlanarkən düşünməli idik.”<sup>64</sup>

Qeyd. Raffi İran’dı, Səlmas yaxınlığında doğulmuş qatı millətçi Erməni yazarı Hakop Melik- Hakopyan’ın (1835-1888) təxəllüsüdür. Sam-

58 Age., s. 12.

59 Age., s.14.

60 Age, s. 15.

61 Age., s. 15.

62 Age., s. 37.

63 Age., s. 38-39.

64 Age., s. 73.

*vel* əsasən tarixi romanları ilə tanınmış bu yaziçinin ən populyar əsəri sayılır. Karabağ məliklərinin tarixi varlığını sürdürmələrinə həsr olunmuş *Xəmsə məlikliyi* əsəri vardır (1882). 1877-78-ci illər Rus-Türk savaşı Erməni millətçiliyini qızışdırıldı; Raffi və Qamar Katipa kimi düşmənə nifrəti artırıvə hər vəchlə mübarizə aparmağa çağırıan şair, yaziçi və jurnalistlər meydana çıxdılar.

Qamar Katipa Naxçıvan - Donulu Erməni şairi Rafael Patkanyan'ın (1830-1892) bir silsilə şeirlərində istifadə etdiyi təxəllüsdür. R. Patkanyan Osmanlı Dövləti'ndə yaşayış Ermeniləri azadlıq əldə etməyə, silahlı mübarizəyə, Türk'lər yanaşı Kürdləri, Çərkəsləri əzməyə çağırıan şeirlər yazmışdır. *Azad mahnilar* (Свободные песни/Вольные песни) adlı şeir kitabı (1878/79) geniş yayılmışdı. *Arazın göz yaşları* (Слезы Аракса/Tears of Araxes) adlı şeiri populyar olub. Şair Erməni qanı tökülməsində Avropanı günahlandırırdı:

“...Tanrıya şükürler olsun, Erməni qanı axıdıldı!”

“Qana susamış Avropa'nın arzusu çin oldu...”<sup>65</sup>

Şair Avropa'ni məzəmmət edir, Avropa'ya qəti etiraz edir.<sup>66</sup> Avropa'nın Ermənilərə borclu olduğunu və borcunun əvəzini qaytarmadığını deyir; bir zamanlar biz (Ermənilər) İslam'la vuruşub sizi qoruduq, sizə çörək verib acliqdan ölməyə qoymadıq, siz isə...

Avropa, İslam'ın sənin övladların üçün hazırladığı  
o dəhşətli zərbə yadındamı?

Lakin Ermənilər səni kədər içində

Zavallı və bədbəxt görmək istəmədilər.

Və cəsarətlə sənin uğrunda mübarizə apardılar

Tam iki əsr, qanlar tökərək.

Lakin sən, Avropa, unudaraq hər şeyi,

Bu sevginin əvəzində nə verdin?

Göylərin hökmü ilə xalqının boş çöllərdə

Ac qaldığını da unutmusan sən –

Əgər Ermənilər sizə çörək verməsəydiilər

Verdiyin barit, qalaq-qalaq sümük, cəsəd müqabilində.

65 Erməni qanı / Армянская кровь. 1907.

66 Протест против Европы, 1904.

Qeyd. R. Patkanyan'ın Avropa'ni İsləm'dan qorumaq və Avropa'ni acliqdan xilas etmekdə Ermənilərin həlledici rol oynaması fikri, Bernard Shaw demişkən, bir az şisirdilmişdir.

Dostunun böyük, güclü *Ermənistən vəd etmişdiniz, o hanı* sualına cavabında artıq *Türkiyə Ermənistən'i* və ya *"İki Ermənistən"* deyilən şeyin mövcud olmadığını, ciddi dövlət adamının artıq "məzmunsuz sözə çevrilmiş" *Birləşmiş Böyük Ermənistən* fikrindən əl çəkməli olduğunu deyir.

Kaçaznuni nə olur-olsun, Rusiyasız Ermənistən'in çox zəif olduğunu, bu zəif ölkənin mütləq, çox böyük istəklərinin mənasızlığını, Türkiyə'dən torpaq iddiasının boş olduğunu, əslində isə Türkiyə'dən çəkinmək lazımlı gəldiyini deyir, hətta, sanki bir əsr sonraya boylanır, Türkiyə'nin Ermənistən vasitəsilə Azərbaycanla birləşmək istəyəcəyi ehtimalından danışır. "Şübhə etmirəm ki, Rusiya'dan ayrılmış Ermənistən Türkiyədə heç bir qorxu yaratmayacaq. Lakin, sual verirəm: türklər onlar üçün təhlükəsiz olan bu Ermənistən'a niyə ərazi güzəştəri etməlidirlər? Nə zaman və hansı dövlət özünün zəif qonşusuna münasibətdə belə bir comərdlik etmişdir və Türkərdən bunu gözləməyə hansı haqqımız var?.. Türkiyə'nin Rus Ordusu ilə üz-üzə olmadıqdan sonra öz məsləkdaşı və dindəsi – Azərbaycanla Ermənistən üzərindən birləşmək istəməsi, başqa sözlə, güzəştərlə deyil, yeni istilaya can atması daha ağlabatan deyilmə?"<sup>67</sup> "Mütləq olanı tələb etmək, həqiqətən, ağilsızlıqdır. Ermənistən İngiltərə deyil, hətta İş-veçə belə deyil və ola da bilməz (öncədən görə bildiyimiz gələcəkdə də). Onun müstəqilliyi mütləq məlum məhdudiyyətlərə şərtlənməlidir."<sup>68</sup>

### Nəticə: Nə Etməli? Yolumuz Hayanadır?

Şuşa və Şuşaətrafi ərazi üçün bilən və bilməyənin dilində səslənən *həqiqi Erməni torpaqları, qədim Erməni şəhəri* (истинно армянские земли, древний армянский город) kimi ifadələr Azərbaycanlıları yandırıb yaxırdı. İşgal olunmuş Azərbaycan rayonlarının və əksər kəndlərin adlarının dəyişdirilməsi də heç bir məntiqə siğmirdi. Ermənistən baş naziri Paşinyan'ın Şuşa'da, Cıdır düzündə rəqs etməsi hər bir Azərbaycanının milli hissə toxunmaq, Azərbaycan xalqına meydan oxumaq, onu təhqir etməkdən başqa bir şey deyildi. Onun bu hərəkətləri onsuz da xalqın gərilmış simə bənzər əsəbləri ilə oynadı. Azərbaycan xalqı özünü alçaldılmış hiss etdi. Azərbaycan xalqı savaş tələb etdi. Xalqda və orduda birlik və ruh yüksəkliyi həlledici amildir.

Savaş başladı. Azərbaycan Ordusu'nun qələbə ordusu olduğu görünündü. Həm əsgər və zabitlərin, həm müasir silah-sursat və texnologiyanın, həm diplomatik hazırlığın yüksək səviyyədə olduğu göründü. Azərbay-

67 Age., s. 77.

68 Age., s. 81.

can öz müttəfiqini – Türkiyə’ni öz yanında gördü, yüksək döyüş ruhunun şahidi olduq, ölkənin birliyi hiss olundu. Azərbaycan qələbə çaldı.

Dünənki düşmənçilikdən sabahkı əməkdaşlığa keçmək asan deyil. Dünən - Yaddaş buna mane olur. Amma, Sabah - Gələcək bunu istəyir.

Daha nə, daha kim mane olur bizə, Ermənilərə və Azərbaycanlılara? Özümüz! Keçmişdəki ağrıları unutmaq çətin olsa da, özümüzə, öz içimizə qapanmayaq, zarafat etməyi, özümüzə lağ etməyi bacaraq. Hərbi cinayətləri özümüz araşdırıraq. Azərbaycanlı bir neçə əsgərin Erməni əsirlərlə rəftəri barədə Azərbaycan'da cinayət işi qaldırıldı...

Ermənilər deyirlər ki, Azərbaycanlılarla bir yerdə yaşmaq mümkün deyil. Nə üçün? Azərbaycanlılarla Ermənilər əslər boyu yan-yanası yaşamayıblarmı?! Mən bu barədə yuxarıda ətraflı söhbət açdım. Nə üçün Gürcülərlə Azərbaycanlılar, Gürcülərlə Türkər düşmən deyillər?! Azərbaycan'da Azərbaycan Türkəri ilə yanaşı Ləzgilər, Ruslar, Talişlar, Avarlar, Mehseti (Axıskə) Türkəri, Tatlar, Ermənilər, Gürcülər, Kürdlər, Ukraynalılar, Yəhudilər, Tatarlar, Uditər, Saxurlar, Rutullar, Xinalıq, Qız və digər Şahdağ xalqları, Qaraçilar, Avropalı və Amerikalılar, Hindli və Pakistanlılar... bir yerdə, dostcasına yaşamırlarmı?! Özündən razı bəzi qatı anti-Azərbaycan ruhlu Ermənilər Ləzgi, Taliş və Kürdləri Azərbaycan Respublikası əleyhinə təşkilatlandırmağa çalışır, onlara qardaşlıq əli uzaqlaclarını, Azərbaycan'ı işğal edərkən müstəqil Talişistan və Ləzgistan yaradılması üçün birləşdirəcəklərini vəd edirdilər. Amma, mən əminəm ki, Azərbaycan'da yaşayan bütün xalqlar Azərbaycan'ı sevir, heç bir təxribata uymurlar. Əlbəttə hər xalqın içində bəzi separatçı insanlar olur, onları saymırıam, onların sayı da çüzdidir, gücü də. Mən Azərbaycan'da milli azlıq sayılanların hüququna hökumətin daha da həssas yanışmasını istəyirəm. Onlara öz dillərini, mədəniyyətlərini inkişaf etdirməyə hər cür şərait yaratmaq lazımdır.

Dağlıq Qarabağ Erməniləri Azərbacan vətəndaşı olmaqla nə qazanır, nə itirirlər? Nə itirəcəklərini bilmirəm. Qazanacaqları aydınlaşdır. Öz vətəni saydıığı Qarabağ'da rahat yaşayacaqlar. Sosial təminatları Ermənistən'dən kəndən daha yaxşı və Azərbaycan'dan ayrılmışa cəhd edən separatçı təşkilatın verdiyindən qat-qat daha yaxşı olacaq. Daha asan və daha gəlirlili iş tapa biləcəklər; işğaldən azad olunmuş ərazilərin bərpası üçün çox işçiyə ehtiyac olacaq.

Azərbaycan və Erməni xalqları yanaşı, qonşuluqda yaşamağa məhkum kumdurlar, tarix belə buyurub. Onlara məhkum kimi deyil, gedis-gəlişi olan xoş qonşu kimi yaşamağı arzu edirəm.

## **İstifadə Edilən Mənbələr**

Ağaoğlu, Əhməd bəy, *Şuşa, Peterburq və Paris xatirələri. Atatürkə iki məktub*, Çapar Yayınları, Bakı 2019.

Çəmənzəminli, Yusif Vəzir. *Əsərləri. 3 cilddə, 3-cü cild*, Avrasiya Press, Bakı 2005.

*Cəfər Cabbarlı haqqında xatirələr*. Azərbaycan Dövlət Nəşriyyatı, Bakı 1969.

*Qarabağnamalar*, İkinci kitab, Şərq-Qərb, Bakı 2006.

Qasimzadə Həmid, Aleksandr Şirvanzadə. "Gənclik", Bakı 1971.

İsaxanlı, Hamlet. *Mənim Qarabağım və ya Qarabağ düyünü. 1-ci hissə*. Xəzər Xəbər /Khazar Review, № 402-403, № 404-405, № 406, № 407, 2021.

Hacıbəyov, Üzeyir. *Seçilmiş əsərləri*. "Yazıcı", Bakı 1983.

\_\_\_\_\_. *Seçilmiş əsərləri*, "Yazıcı", Bakı 1985.

Erməni qanı / Армянская кровь. 1907.

Есенин, Сергей, Полное собрание сочинений: [в 7 томах], гл. ред. Ю.Л. Прокушев. Москва: Наука-Голос, т. 6. Письма. 1999.

*Molla Nəsrəddin Lətifələri*, Bakı 1965.

Налбандян, В.С., Певец человека и любви. Л., 1982.

Протест против Европы, 1904.

Раны Армении. Иреван, 1939.

Шагинян, Мариэтта, Советское Закавказье. 1946.

*Sayat Nova*, Bakı, 1963.

Салех бек. Армянство. «Елм», Баку 1994.

Tarverdiyeva, Kövsər, *Azərbaycan mədəniyyəti Erməni dövri mətbuatında*. "Yazıcı", Bakı 1985.

Дневники см также: <http://national-idea.am/articles.php?id=323&l=R> [Erişim Tarihi: 26.07.21].

<http://zim.az/edebi-elaqeler/2305-sayat-novann-azrbaycan-dilind-yazd-eirlrlr.html> [Erişim Tarihi: 26.07.21].

<https://en.calameo.com/read/0062077563b7b72b85460>, ([Erişim Tarihi: 26.07.21].

<https://news.day.az/society/322788.html>, [Erişim Tarihi: 26.07.21].

<https://irs-az.com/new/pdf/1275828355675099135.pdf> [Erişim Tarihi: 26.07.21].